

# "Qəlb şairi" haqqında dəyarlı monoqrafiya

"Şərqiñ on hossas və on səmimi qəlb şairi" (Gibb) olan Məhəmməd Füzulinin haqqında indiyədək Azərbaycan, Türkiye, Özbəkistan, İraq və Iranda xeyli tədqiqatlar aparılmış, çoxlu sayıda kitablar nəşr olunmuşdur. Bu araşdırma və kitablarla dahi şairimizin dövrü, mühiti, heyati, şəxsiyyəti və yaradıcılığı haqqında yeterince dolğun və fərqli fikirlər söylənilmişdir. Hələ onu demirik ki, Füzulinin hayat və yaradıcılıq xüsusiyyətləri öz sahildən başlayaraq müxtəlif təzkirəçilər tərəfindən də az-çox işləndirilmiş, şairin seir-sənət məsələlərinə yanaşma özülləkləri haqqında bəzi müləhizolər irəli sürülmüşdür. Bu na baxmayaraq, Füzulinin poeziyası və şəxsiyyətdən bəhs edən hər bir tədqiqat əsəri həmişə füzulisevərlər tərəfindən maraqla qarşılanı.

Mühacir ədəbiyyatı Səlim Rəfiq Rəfiogluñun (1905-1980) bu yaxınlarda ilk dəfə işi üzü görmüş "Füzuli" monoqrafiyası da Füzulinin əsərlərini qiyametli hədiyyə hesab edile bilər. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacir ədəbiyyatı kitabxanası" seriyasından (III cild) naşır olunan bu kitabı nəşrə hazırlayan, ön söz, qeyd və şərhlərin mülliñi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, məsul redaktoru isə filologiya elmləri doktoru Nikpur Cabbarlıdır. Deməliyik ki, bu kitab indi işi üzü görso də, onun yazılma tarixi XX əsrin ortalarına - 1942-1945-ci illərə gedib çıxır.

Siyasi səbəblər üzündən Azərbaycandan Türkiyəyə mühacir etmiş və orada yaşayıb-yaratmış Səlim Rəfiq Rəfioglu bu araşdırmanın doktorluq dissertasiyası kimi yazılınca müdafiə etmiş, ancaq bəzi səbəblərdən neşrindən nail ola bilməmişdir. Görkəmli türk alimi Əbdülləqədir Qaraxanın məşhur "Füzuli: Mühiti, həyatı və şəxsiyyəti" əsərindən bir neçə il öncə yazılmış bu fundamental tədqiqat, təssüf ki, vaxtında nəşr olunmadığından elmi dövriyyədən kənardan qalmışdır. Mövzu, məqsəd, problematika və elmi dolğunluq baxımından türk aliminin adı çəkilən monoqrafiyadan heç də geri qalmayan, bəlkə də, mövzu ehtesəsinə görə müeyyən məqamlarda onu üstələyen bu əsərdə Füzulinin həyatı, dövrü, şəxsiyyəti, sonəti və yaradıcılıq özülləkləri ilə bağlı elə bir məsələ yoxdur ki, ona münasibət bildirilməmiş olsun.


Kitabı nəşrə hazırlayan füzulisinə alim Ataəmi Mirzəyevin yazdığı "Səlim Rəfiq Rəfioglu və onun "Füzuli" araşdırması" adlı ön sözü mülliñin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Alimin türkəyi tədqiqatçı Ömər Özcanın araşdırılmasına əsəsən verdiyi məlumatdan aydın olur ki, Səlim Rəfiq Rəfioglu 1905-ci ilde Gəncə şəhərində doğulmuş, ilk və orta təhsilini də orada almış, 1927-ci ilde Gəncə Pedaqoji Texnikumu bitirmişdir. Onun atası Məşadi Əli Rəfiyev Rusa qızımı ordusundan Azərbaycan işğal etməsinə etiraz olaraq baş vermiş məşhur Gəncə üsyanının fəal iştirakçılarından biri kimi təqiblərə məruz qaldığından mühacir həyatı yaşamaya məcbur olmuşdur. Gəncədən Tebrizə, oradan da Türkiyəyə köçən Məşadi Əli İstanbulda M.Ə.Rosulzadənin 1922-ci ilde qurdugu Müsavat Partiyası Xarici Bürosunda fəaliyyət göstərməmişdir. O, oğlu Səlim Rəfiqin kommunist ideologiyası altında təhsil alması istəməmiş, onu Türkiyəyə - öz yanına çağırılmışdı. Gəncə Səlim Müsavat Partiyasının gizli özəyinin yardımını ilə Xəzər dənizi ilə İranə keçmiş, orada yaşayan əmisi Musa Rəfiyevin vasitəciliyi ilə Türkiyəyə getmişdir. O, 1930-31-ci dərs ilində İstanbul Universiteti Ədəbiyyat fakültəsi və yüksək Müəllim məktəbini yazılmış, 1935-ci ilde universitet diplому da almışdır.

Səlim Rəfiq bir çox fundamental elmi əsərlərin mülliñi olmuşdur. O, hələ universi-

tədə oxuyarken məzun dissertasiyası kimi yazız tamamladığı "Azərbaycan və Anadolu xalq həkayələrinin tohlili və müqayisəsi" adlı tədqiqatından başlayaraq, "Prof. Dr. Çoban-zadəyə cavab", "Azərbaycan ədəbiyyatı - seçilmiş misralar", "Füzuli", "Divan ədəbiyyatının məhəlli və içtimai motivləri" və s. kimi orijinal əsərlər qələmə almışdır.

Səlim Rəfiqin "Füzuli" monoqrafiyası Füzulinin həyatında zamanında yazılmışın en mükemmel tədqiqat əsərlərindən biri olub, "Müqəddimə", 4 fəsil və "Bibliografiya"dan ibarətdir. Müqəddimədə əsərin yazılıma vaxtı, səbəbəri və şərtləri haqqında qısa məlumat veren Səlim Rəfiq ustası Ə.N.Tərlana "yaxın əlaqələrindən və qiyməti tövsiyələrindən dolayı sənəsiz minnət və şükranlarını" da bildirməyən.

Füzulinin həyat yolunu araşdırarkən üç qisim əski məxəzələrə baş vurmağı gərəkli bilən monoqrafiya mülliñi bunları bəsi səralayır. 1. Füzulinin əsərləri; 2. Təzkirələr; 3. Başqa qaynaqlar. Bütün tədqiqat boyu ilk iki qaynağın tez-tez müraciət edən Səlim Rəfiq "Başqa qaynaqlar" dedikdə, tarixçilər: Əlinin "Künhül-əxbər" və Katib Çələbinin "Kəsfüz-zünün" əsərlərini nəzərdə tutduğunu göstərir. Daha sonarın adına gəldikdə, o, müxtəlif tarixi-ədəbi qaynaqlarda keçən Məhəmməd, Əhməd, Mahmud, Süleyman və Məhəmməd Bağır adlarını da diqqətlə saf-cürük edir və təbii ki, Məhəmməd adını en doğru variant sayır.



Füzulinin daha çox mübahisə doğuran doğum tarixi haqqında bütün məlumatları diqqətlə incələyən alim 1494-cü ili həqiqətə uyğun sayır. Bunun üçün "Bəngü Bado"nın yazılmış tarixi və Ə.Qaraxanın xatırlatdığı Ələbən böyə üvanlanmış qəsidi, eləcə də türkəcə və farsca divanlarında qocalıqdan şikayət məzmunlu misra və beytləri nəzərə alan Səlim Rəfiq fikrini bəsi yekunlaşdırır: "Biz Füzulinin doğum tarixinin 1494-cü ildən dəha əski olduğunu zənn ediyoruz. Bundan dolayı şimdəyə qədər irolı sūrlər rəqəmlərən 1490-ı digərlərinə təcərib etmək istərəm. Feqət burada da qotı bir şey söyleməməz. Cünki şairin dünyaya gəldiyi tarix bəlli olmalıdır. Binaənəleyh yeri bir vəsiqə ortaya çıxınca qədər kəsin tarix göstərməkdən saqınmaq xətaya düşməmək üçün zoruridir".

Füzulinin atası Süleyman kişinə bayatlı, müfti, yaxud alim-şair olması barəsində yaşılmış fikirlərin rəvayətdən başqa bir şey olmadığını əsaslandıran alim, oğlu Fozlinin isə, "ədəbiyyatda bəzi belə olmayıñ" (Gibb, H.Bəndərlə və s.) birisi kimi xatırlanmasına qarşı çıxır: "Bir koro, şeirlərinin heç bir qiyməti olmayan şair olamaz. Cünki şairlik, hər şeydən avvol, bir qiymət ifadə edər".



Zəkulla BAYRAMLI

filologiya üzrə fəlsəfə doktoru, dosent

O, Füzulinin özünün də dediyi kimi, gənc yaşılarında başqa toxollıslorla şeir yazdığını qəbul edir və dahi bir şair kimi "Füzuli" məxəlili ilə tanındığını göstərir. Mülliñi "Həyati qaranlıqlar içinde qalan" şair haqqında indiyədək yayımlıñ bəzi rəvayətlərə də işiq salır. Əsasən XIX yüzilin sonları və XX əsrin əvvəllərində yayılmış bu rəvayətlərin tamamilə əsəssiz olduğunu göstərir.

Füzulinin həyatına dair bəzi məlumat bilgiləri də gəzindən keçirən S.Rəfiq Sultan Süleymanla Bağdada səfər edən Xəyalı bəyə Taşlıcalı Yəhyədan başqa, onun "Kalayı" toxollısları bir sərflə də dəst olduğunu, cyni zamanda, Bağdad qazisi Seyid Məhəmməd Qazi və bəzi başqa şaxşlərə də yaxın münasibət saxladığından təsdiq edir. Bundan başqa, Türkiyənin Millət Kitabxanasında saxlanılan Füzuli Divanının bir yazma nüsxəsinin son səhifəsində onun 990-ci ildə şairimizin sağıldı Isa Əfəndi Kottu ilə yazıldığına dair bir qeyd görüdüyü də xatırladır.

Səlim Rəfiq Füzulinin ölüm tarixi və dəfn olunduğu yer haqqındaki müxtəlif məlumatları da diqqətlə araşdırır, onun 1556-ci ildə taun xəstəliyindən vəfat etdiyini və tokyosında çrağsuz olduğunu bəktaşı şeyxi Əbdülməmin Dədənin qəbri yanında dəfn edildiyi fikrini təsdiqləyir.

Kitabında Füzulinin milliyyəti məsəlesi nə xeyli yer ayıran mülliñi şairin öz qeydlərindən və kitabdar Sadiqin təməsindən başlayaraq bu barədə müxtəlif fikirər səyələşməsindən keçirir və şairin türk olduğunu "isbatlamaga" çalışır. Füzulinin türk olmadığını irəli süren Krimski, G.Huart, Samoiloviç, R.Tofiq və H.Daniş kimi alımların qərəzləri yanaşmalarını nəzər almadan demək istərdik ki, təkçə türk divanı, "Leyli və Məcnun" poeması və "Hədiqötüs-süəda" məqtəlini ana dilində yaza dəhə sonarın milli kimliyini araşdırmağa, yaxud sübut etməyə çalışmağın özü belə yersizdir. Bu, həm də Füzuli yaradıcılığına yaxından bələd olmamaq göstəricisi kimi qeyd oluna bilər.

"Füzulinin elmi" adlanan ikinci fəsilde Füzulinin divanlarına yazdığı müqəddimələrən və əsərlərindəki bəzi işarə-beytlərən nəticə çıxaran monoqrafiya mülliñi onun "zamanının bütün elmlərinə vəqif olduğunu" göstərir.

Füzulinin tarixi məlumatının qüvvəti olduğunu, özəlliklə, İslam tarixini çox yaxşı biliyini deyən Səlim Rəfiq öz fikrini sübut etmək üçün, nədənse, yalnız "Hədiqötüs-süəda" məqtəlini və bəzi qozəllərində "Yusif və Züleyxa" əfsanəsinə olan işarə-beytləri misal göstərir.

Maralıdır ki, Füzulinin elmi biliklərinin tədqiq edildiyi bölmədə coğrafiya, din, təsviv, islami elmlərdən fiqh, məntiq, kəlam, elçəcə, əzəm, iqtisad, fənni-təbiyyə, hikmat-qədəm, elmi-kimya, elmi-cavahır, astromoniya və həndəsə kimi elmlərdən çox az danışılır, şairin əsərlərindən bir-iki bəy və mərkələ yetərlənir. Ancaq tibb elmi və onun Füzulinin əsərlərinə yansımışı barədə yetərince danışılır, hətta Əhdiyə istinad edərək onun tibbi təhsil almazı da ehtimal olunur. Bunun üçün o, bəzi beytlərindən misalar vermekla yanaşı, təbii ki, "Sohhot və Mərz" əsərindən dəyişik söz açır.

Kitabın en böyük bölmələrindən biri olan üçüncü fəsilde ("Füzulinin eşqi") Füzulidə eşqə bağlı məsolələr "Eşq", "Aşiq" və "Məşqu" kimi yarımfəsillər üzrə tədqiq edilir. "Eşq" yarımfəsili Füzulinin yolu eşq yoludur, eşq asan deyildir, iztirab, iztirabın səbəbi eşqdır, ayrılıq, vüslət, eşq qəməndən məmənn, vüsal istəmədiyi da vəqədir, eşqə bağlılıq, sevgiliyə bağlılıq, fədakarlıq, sadıqlıq, həssasiyyət, ehtirasın siddəti, Füzulinin eşqində dərənlilik, Füzuli və məşhur aşiqlər, Füzulidə qışqancılıq, sevgilidən şikayət kimi baxış bu-caqlarınndan təhlil olunur. Bütün bu yarımfəsil və yarımbölmələrdəki müddəələrin izahı şairin əsərlərindən en uyğun və münasib beytlər verilməklə müşayiət olunur.

Fəslin sonunda yenidən "Füzulinin eşqi haqqında tələqqilər" bəhsə açılır və burada şairimizin eşqinə eşqi-ilahi, yoxsa maddi olması, yaxud onun hom həqiqi, hem də məcazi eşqi tərənnüm etdiyini iddia edən araşdırıcı alımların olduğu bildirilir. Bununla bağlı xülasə və nəticə olaraq Füzuli haqqında uydurulmuş bir rəvayəti - guya sevdiyi qızə görgə məzəbə dəyişdirməsini də göz öündə tutaraq onun əksər şeirlərinin, doğrudan da, müəyyən bir gözələrin eşqi və intizarı ilə yazılıdığını demək istəyir: "Gərci Füzulidə gözəllik tələqqisi anonim və ənənəvi isə də, onları təsvir edərən göstərdiyi özəllik və hərəkatı şeirlərin kəndi ruhunda müəyyən bir gözəlin eşqi uğrunda yazıldığına dəlatət edir".

Füzuli eşqinin təsəvvüf ilgisi məsələsinə yenə toxunan alim onda "təsəvvüf cəbhəsinin varlığını", fəqət bəzi alımlar tərəfindən iddiə edildiyi şəkildə mütesəvvüf bir şair olduğunu bir dərhal vurgulayır.

Səlim Rəfiq "Füzuli" monoqrafiyasının "Füzulinin təsiri və söhərəti" adlanan dördüncü fəsildə hələ sağlığından başlayaraq "qəlb şairinin" çağdaşları və özündən sonra şairlər üzrə tədqiqat apanılan bu bölmədə bir çox maraqlı faktlara qarşılaşır.

Kitabda Füzulinin milliyyəti məsəlesi nə xeyli yer ayıran mülliñi şairin öz qeydlərindən keçirən S.Rəfiq Sultan Süleymanla Bağdada səfər edən Xəyalı bəyə Taşlıcalı Yəhyədan başqa, onun "Kalayı" toxollısları bir sərflə də dəst olduğunu, cyni zamanda, Bağdad qazisi Seyid Məhəmməd Qazi və bəzi başqa şaxşlərə də yaxın münasibət saxlığından təsdiq edir. Bundan başqa, Türkiyənin Millət Kitabxanasında saxlanılan Füzuli Divanının bir yazma nüsxəsinin son səhifəsində onun 990-ci ildə şairimizin sağıldı Isa Əfəndi Kottu ilə yazıldığına dair bir qeyd görüdüyü də xatırladır.

Füzulisinə alim Ataəmi Mirzəyev tərəfindən yazılışan "Qeydlər və şərhələr" bölmənde əsərin qəlebəsindən dəvərə turqəmə və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, məqələlər, məktublar, divanlar, məsnəvələr, nəzirə məcmüələri, antologiyalar, ensiklopediyalar, dərs kitabları, qəvaid və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, romanlar, pyesler, qamus və lüğətlər, zərb-i-məsələ məcmüələri, ədəbiyyat anketləri, mərsiye kitabları və s. ətraflı araşdırılır, hər biri diqqətlə təhlil olunur.

Füzulisinə alim Ataəmi Mirzəyev tərəfindən yazılışan "Qeydlər və şərhələr" bölmənde əsərin qəlebəsindən dəvərə turqəmə və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, məqələlər, məktublar, divanlar, məsnəvələr, nəzirə məcmüələri, antologiyalar, ensiklopediyalar, dərs kitabları, qəvaid və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, romanlar, pyesler, qamus və lüğətlər, zərb-i-məsələ məcmüələri, ədəbiyyat anketləri, mərsiye kitabları və s. ətraflı araşdırılır, hər biri diqqətlə təhlil olunur.

Füzulisinə alim Ataəmi Mirzəyev tərəfindən yazılışan "Qeydlər və şərhələr" bölmənde əsərin qəlebəsindən dəvərə turqəmə və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, məqələlər, məktublar, divanlar, məsnəvələr, nəzirə məcmüələri, antologiyalar, ensiklopediyalar, dərs kitabları, qəvaid və ədəbiyyat nezəriyyəsi kitabları, təqiblər, əsərlər, romanlar, pyesler, qamus və lüğətlər, zərb-i-məsələ məcmüələri, ədəbiyyat anketləri, mərsiye kitabları və s. ətraflı araşdırılır, hər biri diqqətlə təhlil olunur.